




**IDMAN YARISLARINA  
VERİLEN  
PSİKOLOJİ TƏLƏBLƏR**



Son zamanlar baş verən beynəlxalq qalmaqlar bir daha sübut edir ki, idmandan "Ödalətli oyun" prinsipi indidə öz aktuallığını saxlamaqdadır. Görünür, gələcəkdə də buna əməl olumması ciddi vəzifə oaraq qalacaqdır. Əsası xeyirxahlıq və humanizm ideyaları ilə zəngin olan, yüz ilden artıqdır ki, davam eden Olimpiya oyunlarında issa ədaletsizliyə qətiyyən yol vermək olmaz. "Fair play", yaxud "Ödalətli oyun" mütəsir Olimpiya oyunlarının əsas prinsiplərindən biri kimi idman aləminə yaxşı məlumudur. Bu prinsip tələb edir ki, müxtəlif idman növlerində yarışan idmançılar üçün barabər səviyyəli şərait yaradılsın, neyin bahasına olursa-olsun ancaq qəlebə eldə etmək seyi göstəriləməsin, idmançıların hərəkəfi hazırlıq səviyyələrini parlaq şəkildə eks etdirən və tamaşaçılardan rəğbetini qazanan əsl oyun nümayişi etdirilsin. Bu prinsip hamida ələ bir sarsılmaz inam yaratmalıdır ki, ədalətin pozulması naməni eldə olunmuş qəlebə, heç bir tərəddüldsüz, əsl möğlubiyyətə barabər tutulsun.

Təessüf hissi ilə qeyd etməliyik ki, Beynəlxalq Olimpiya Komitəsinin ciddi söylərinə, qərar və göstərişlərinə baxmayaraq, bu prinsip hələ də pozulmaqdə davam edir. Fikrimizcə, bu pozulma hallarını şərtləndirən bir sıra həm obyektiv, həm də subyektiv səbəblər vardır. Bu səbəblərin aşasının, təhlili, idmançıları, yaxud onların hamilerini bu yoldan çəkindirmek üçün şəraitin, həm də qaydaların yaradılması bir sıra mənəvi - etik, tibbi - bioloji və psixoloji şərtlərin nəzərə alınmasının zoruriliyini qanuni edir. Güman edirik ki, bu şərtlər içərisində psixoloji amillər daha zaruri və tutarlıdır.

"Ödalətli oyun" prinsipinin pozulmasının qarşısını almaq, heç olmazsa, tədrisən məhdudlaşdırmaq üçün başqa tədbirlərlə yanaşı psixoloji amillərin rolü ehemmiyyətlidir. Burda məşqçinin mövqeyi xüsusilə qeyd olunmalıdır.

Məşqçilər yaxşı bilirlər ki, telim - məşq proseslərində məqsəd idmançının yalnız qəlebə qazanması deyil, eyni zamanda, geniş dünyagörüşüne malik, milli mentalitetini qoruyan, moderni sərvetlərə hörmətə yanaşı onları təbliğ edən və yaşıdan, maddi sərvetlərdən

leyaqətli istifadə etməyi bacaran, özünən vətəndaşlıq borcunu dərk edən, peşə səviyyəsinin müntəzəm olaraq artırılması ilə məşğul olan savadlı idmançı yetişdirmək-dən ibarətdir. İnamlı demək olar ki, məhz belə olduqda, göstərilən keyfiyyətləri özündə cətiva etdiyiksə, özünə hörmətlə yanaşıdıqda, idmançı "Ödalətli oyun" prinsipini pozmağa heç bir zaman meyilli olmaz.

Məşqçi - idmançı münasibətində tərəflərin tələb olunan səviyyədə əmsaliyyət yaratmaları başlangıç mərhələ üçün vacib hesab olunur. Bu prosesdə sosial psixologianın tövsiyələrindən yararlanmaq, idmançıların qabiliyyət və bacarıqlarının inkişaf etdirilməsində elmi mühddiələrdən istifadə etmək arzu olunan nəticələrə səbəb ola bilər.

Məşqçının müntəzəm olaraq əmsal etməli olduğu vəzifələrdən biri mənsub olduğu kollektivin və üzvü olduğu cəmiyyətin maraqlarına xidmət edən vəzifələrin həllinə maraqlı yaratmaqdır. Bunun üçün hər bir idmançının nəye qadir olduğunu və eyni zamanda öz imkanlarını düzgün qiymətləndirmək qabiliyyətinin təbiə olunmasıdır. Yalnız özünən nəye qadir olduğunu dərinlənən dərk edən idmançı öz həmkarlarının da qabiliyyətlərini düzgün qiymətləndirə bilər və onların şəxsi möziyyətlərinə hörmətlə yanaşar, münasibətlərə xələl gatırcak hər nə varsa, asanlıqla rədd edər. Onun intellekt səviyyəsi seçim etməkdə yardımçı olar, köməyinə çatar.

Lakin, təessüf ki, idmandan həmişə belə olmur. Idmançılar nəye qadir olduğunu bilmədikdə tez - tez xoşagelmez hərəkətlərə yol verir, yüksək nəticələrə nail olmaq üçün (qazanmaq üçün yox, məhz nail olmaq üçün) stimulyatorlardan istifadə etmək fikrine düşürülər, yəni daha konkret deyilse, dopinq qəbul edirler. Məşqçi belə hallarla on keşkin vasitələrlə mübarizə apararkən çalışmalıdır ki, idmançı təhqir olunmasın, onun şəxsiyyəti alçaldılmasın, həmkarlarının göztündə düşməsin, nəqşanını aradan qaldırmaqdə özündə təpər tapsın.

Məşqçinin idmançılarla bu ruhda əmsaliyyət qurması onları düşdükləri bu yanlış yoldan çəkindirir, qəlebenin yalnız bir yolu - "Ödalətli oyun" yolu olduğuna inandırır,

bu onun varlığına hekk olunar, özüntüinkara gedər, başqlarında xos təsəüratlar yaradar. Ümumiyyetlə, hər bir insanın həyatda qazandığı on mühüm qələbe onun öz üzərində çaldığı qəlebədir. Bunun təzahür formaları idman hayatında daha qabarıqdır, ona görə ki, nəticə az zaman çərçivəsində, həm də sürstə meydana golur. Yeni başlayan idmançılar üçün isə bu xüsusilə vacibdir.

Bu hadisə çoxdan olmuşdur. Azerbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kiyev şəhərində keçirilən ümumiyyətəq spartakiadasında iştirak edirdi. Komanda mükafat almağa iddialı idi. Uşaqlar yarışa bir gün qalmış şəhəri gezməyə çıxırlar, mərkəzi parkda olur, gərməli yerlərə tamaşa edirlər. Komanda əla formada idi, yarışqabağı heç bir narahatlılıq keçirmirdi. Ancaq uşaqların mənzil başına gec qayıtmaları məşqinin ciddi əsəbilişməsinə səbəb oldu, səs tonunu qaldırmaqla onları xeyli danladı, heç komandanın sabahki çıxışı ilə də maraqlanmadı, gedib yatdı. Şəhəri də eyni münasibət davam etdi. Məşqçi nəinki yarışqabağı oyuncularla söhbət etmədi, heç yarışa da gelmedi. Oyun gərgin keçdi, çox da böyük olmayan xal fərqi ilə rəqib komandaya uduzdular. Halbuki, uşaqların qalib gəlmək şansları böyük idi. Budur məşqçinin psixoloji zəminda buraxdığı sehvİN neticəsi. Axi, psixoloji durumun yarış prosesini olan təsiri inkar edilməzdir.

Məşqçi öz idmançılara qarşı hədsiz diqqəti olmalıdır. O, məşqetmənin vəziyyətini, yarışların nəticələrini tahlil edərkən, başqa amillərlə yanaşı, digər amillərdən də bəhs etməlidir, ayrı-ayrı fərdlerin durumuna istinad etməkə, bu sahədəki nöqsanları qeyd etməli və onlarmı aradan qaldırılması üçün özünün tövsiyələrini bildirməlidir. Başqa bir nümunəyə də diqqət yetirek. Məşhur Amerika basketbolçusu Uilt Cemberlen öz təcrübəsində müxtəlif oyun mövqelərində hadəfə-tora düşməni 70%-dən çox icra etirdi. Bu, məşqçalar zamanı belə idi. Təcəccübü də olsa, oyun zamanı isə tora atma 50%-dən yuxarı qalxmırı. Məşqçi çox say göstərir, müxtəlif tapşırıqlar verir, cərimə toplarının atılmalarında faizi yüksəltməyə çalışır. Lakin bütün bunlar nəticəsiz qalırı. Mütexəssislerlə birgə aparılan dəqiq təhlillər göstərdi ki, burada başlıca səbəb psixoloji amillərin özünü doğrultmamasıdır. Məşqçi özünün yetirmələrində düzgün və anlaşıqlı davranış qaydaları yaratmaq üçün onlara açıq dialoqa hazır olmalı, mövcud vəziyyəti birgə təhlil etməli, hər bir idmançının daxili əlemine nüfuz etməyin yollarını araşdırmalıdır. Belə bir münasibət gönc idmançıları cəlb edər, dialoqa girməyə şərait yaradır. Məşqçi oyunqabağı o qədər də ciddi əhəmiyyət daşılmayan məsələyə görə oyuncularla münasibəti gərginləşdirməməli, onların yarışlardakı iştirakına xələf getirəcək səbəblərə yol verməməlidir.

Məşqçi özünün fərdi keyfiyyətləri ilə etik normalara emel olunmasında daim diqqəti olmalıdır. Onunla oyuncular arasında müdyyən həddin gözlənilmesi, məhrİbanlıq və ciddi tələbkarlıq məşqçinin təcrid olunmasına aparmamalı, olverişsiz mülhit yaratmamalı, idmançıları hiss və emosiyalardan məhrum etməməlidir. Hər bir idmançının taleyi bigənə olmamaq, xeyirkəhləq göstərmək, həm söz, həm də emeli kömək etmək, tələblərdə ədalətli və ardıcıl olmaq zəruridir. Məşqçi şəxsiyyətini səciyyələndirən bu keyfiyyətlər idmançılar-

da ona qarşı hörmət hisslerini formalaşdırır, inamı artırır. Buna nümunə olaraq, SSRİ-nin Əməkdar məşqçisi, mərhum professor Tofiq Abbasov yada salmaq olar. Məhz bu keyfiyyətlərinə görə Azerbaycanın basketbol komandası vaxtılıq onun rehberliyi altında böyük nəaliyyətlər qazanmışdır.

Ötən əsrin 80-ci illərində "Sotsiumas" internet jurnalında Vilnüsden bir basketbolçu ilə müsahibə dərc olunmuşdu. O deyirki, basketbol oynamaya 8 yaşından başlamışdır. Onun doqquz yaşı olanda, artıq peşəkar idmançı idi. O bu idman növünü çox sevir və həm də heyretlenirdi ki, bunun üçün ona pul da verirlər. O peşəkar olduqdan sonra bu işdən ayrıla bilmir. Bütün bunlar onun xarakteri və sarsılmaz iradəsi sayesində mümkün olur. Təbiidir ki, qeyd olunan keyfiyyətlərin formallaşması da asanlıqla başa gelmir. Onun vəzənində iqtisadi vəziyyət ağır olduğundan maddi durum yeni axtarışlara vədar edir. Min kilometrlərə uzaqda yerləşən başqa bir klubla müqavilə bağladı. Basketbolçu ömrü idmanın başqa növlerində olduğu kimi qıсадır, lakin o buna öz həyatını qurması tıctın gedir.

İdmançı, eyni zamanda düşüntür ki, eğer bu işdən el çəkərsə, gelecekde nə ilə məşğul ola bilər. Burda dilemma yaranır. Bəlkə "Fair play" prinsipini pozub, daha böyük gelirlərə sahib olsun. Bəs vəziyyətlərdə, eğer məşqçi öz yetirmələrində vaxtında kollektivin və cəmiyyətin maraqlarına uyğun seçim etməyi aşlaya bilibse, idmançı dopingdən istifadədə təreddüdə son qoyur və "Ödəletli oyun" Olimpiya prinsipinə sadıqliyini yüksək səviyyədə qoruyur. Digər tərəfdən, idmançı uzaqgörənlük edirse, rəqiblərinin nailiyyət qazanmaq şansını düzgün qiymətləndirirse, bu da "Ödəletli oyun" prinsipinə emel etməkdə ona yardımçı olur. Göründüyü kimi, "Ödəletli oyun" prinsipinə emel edilmesi kompleks tədbirlərin həyata keçirilməsilə bilavasitə əlaqədardır.

### Ədəbiyyat

Naydiffer A.M. Yarış iştirakçısının psixologiyası. M, "F.və İ.", 1979

Ueynberq R.S. İdman və Bedən təbiiyəsinin psixoloji əsasları. K, 2011

Ismayılov. T.M. Voleybolçuların psixoloji hazırlığı. Bakı, 2008

Ismayılov. T.M., Məmmədova. C.M. İdman psixologiyası. Bakı, 2002

*Cəmils Məmmədova,  
Tomas İsmayılov,  
Azerbaycan Dövlət Bedən  
Təbiiyəsi və İdman  
Akademiyası,  
Pedaqogika və Psixologiya  
kafedrasının dosentleri*